

Azərbaycan-İran-Rusya əməkdaşlıq formatına start verildi



Dünyada cərəyan edən mürrəkkəb geosiyasi-geoiqtisadi proseslər fonunda beynəlxalq vəziyyət elə bir həddə gəlib çatmışdır ki, bu və ya digər ölkənin ayrı-ayrılıqda mövcud təhdidlərlə mübarizə aparıb uğur qazanması mümkünzsuz görünür. Xüsusilə böyük güc mərkəzlərinin Yaxın Şərqi sabitsizlik və gərginlik məkanına çevirməsi təkcə bitişik bölgələri yox, həm də nisbətən uzaq ölkələri ciddi narahat edir. Odur ki, qarşıya çıxan riskləri aradan qaldırmaq və davamlı inkişafı təmin etmək üçün ikitərəfli əlaqələrlə yanışı, coxtərəfli əməkdaşlıq formalarının yaradılması zərurəti günün vacib məsəlesi kimi ortaya çıxır.

Bu baxımdan Azərbaycan, İran və Rusiya dövlət başçılarının Bakıda keçirilmiş görüşü və üçtərəfli sammit çərçivəsində əldə olunmuş razılışmalar fəvqələdə əhəmiyyət kəsb edir. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, zirvə toplantısını Bakının qəbul etməsi təsadüfi deyil. Yeni regional əməkdaşlıq formatı yaratmaq təşəbbüs ilə məhz Azərbaycan rəhbərliyi çıkış etmişdi. Formatın digər iki iştirakçısı - İran və Rusiya təşəbbüsə qoşulduğandan sonra konkret iş başlamışdı. Bu ilin aprelində üç ölkənin xarici işlər nazirləri Bakıda bir araya gəlib əməkdaşlıq formatına start verəcək zirvə görüşünə hazırlıq işlərini tamamladılar.

Regional inkişaf üçün yeni perspektivlər açılır

Eyni zamanda belə bir məqam diq-qəti cəlb edir ki, Azərbaycan həm Rusiya, həm də İranla həmsərhəd olan yeganə ölkədir. Ona görə də üç ölkənin liderlərinin Azərbaycan paytaxtında görüşməsi tamamilə təbiidir. O da məlumdur ki, coğrafi yaxınlıq coxtərəfli əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb etsə də, hər şeyi həll etmir. Əsas məsələ belə bir əməkdaşlıq formatı üçün münbət zəminin mövcudluğu - iştirakçı ölkələrin ikitərəfli əlaqələri tələb olunan səviyyəyə çatdırması, oxşar maraqları bölüşməsi, regional və beynəlxalq problemlərə münasibət-də ortaq məxrəcə gəlmək istəyidir.

Bu baxımdan Azərbaycan-İran-Rusya əməkdaşlıq formatı sözügedən şərtlərə tamamilə cavab verir. Azərbaycan milli müstəqilliyini bərpa edəndən bəri ilk növbədə qonşu ölkələrlə, o cümlədən Rusiya və İranla müxtəlif sahələrdə sıx əlaqələr yaratmaq xətti götürmüştür. Ötən 25 il ərzində həm Azərbaycan-Rusiya, həm də Azərbaycan-İran əməkdaşlığında böyük məsafə qət edilmişdir. Bakı hər iki ölkə ilə beynəlxalq hüququn təməl prinsipləri əsasında qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəsinə nail olmuşdur.

Azərbaycanın Rusiya və İranla əməkdaşlığı Xəzərdən başladı. Üç ölkənin ümmumi sərvəti olan bu dəniz karbohidrogenlərlə zəngindir. 1994-cü ildə Xəzərin Azərbaycan sektorunda neft yataqlarının istismarı haqqında dünyanın aparıcı şirkətlərinin iştirakı ilə "Əsrin müqaviləsi", ardınca digər neft-qaz sazişləri imzalandıqdan sonra sututarda beynəlxalq əməkdaşlıq başladı. Bu əməkdaşlıqla Rusiya və İran da qoşuldu. Xəzərin Rusiya və İran sektorlarında da neft və qaz yataqları var. İndi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) həmin yataqlarda aparılan işlərdə iştirak etməyə maraqlıdır.

Ötən illər ərzində üç qonşu ölkə arasında energetika sahəsində əməkdaşlıq davamlı inkişaf etmiş, daha da genişlənmişdir. Azərbaycan Rusiya və İranla enerji xətlərini birləşdirikdən sonra qarşılıqlı enerji mübadiləsinin həcmi ildən-ilə artır. Bu isə o deməkdir ki, birgə səylərlə etibarlı enerji dəhlizi formalasdırılır, xarici bazara çıxış imkanı yaranır. Yeri gəlmışkən, Azərbaycan qonşu ölkələrlə energetika sahəsində əməkdaşlığı genişləndirməklə elektrik enerjisi idxlə edən ölkədən ixrac etən ölkəyə çevrilmişdir. Ölkəmizin enerji ixracı potensialı ilbəl artırmışdır.

Ötən illər ərzində üç qonşu ölkə arasında energetika sahəsində əməkdaşlıq davamlı inkişaf etmiş, daha da genişlənmişdir. Azərbaycan Rusiya və İranla enerji xətlərini birləşdirikdən sonra qarşılıqlı enerji mübadiləsinin həcmi ildən-ilə artır. Bu isə o deməkdir ki, birgə səylərlə etibarlı enerji dəhlizi formalasdırılır, xarici bazara çıxış imkanı yaranır. Yeri gəlmışkən, Azərbaycan qonşu ölkələrlə energetika sahəsində əməkdaşlığı genişləndirməklə elektrik enerjisi idxlə edən ölkədən ixrac etən ölkəyə çevrilmişdir. Ölkəmizin enerji ixracı potensialı ilbəl artırmışdır.

Azərbaycan-İran-Rusiya əməkdaşlıq formatına start verildi

Əvvəli 1-ci səh.

Azərbaycanın Rusiya və İranla nəqliyyat sahəsində əməkdaşlığı da böyük perspektivlər vəd edir. Hələ sovet dövründə iki ölkə arasında dəmir yolu əlaqəsi yaradılmışdır. Yaxın gələcəkdə Azərbaycan-İran dəmir yolu əlaqəsi de reallaşacaq. Bu məqsədlə Azərbaycan tərəfi öz dəmir yolunu İran sərhədinədək uzadacaq. Hazırda Astaraçayın üstündə dəmir-yol köprüsü inşa edilir. Bir müddət sonra Azərbaycan və İran dəmir yolları birləşdirilərək "Şimal-Cənub" nəqliyyat dəhlizinin mühüm tərkib hissəsinə çevriləcək.

Bütün bunlarla yanaşı, Azərbaycan Rusiya və İranla iqtisadiyyat, ticarət, bank, sərmayə qoyuluşu, turizm, səhiyyə, elm, təhsil və digər sahələrdə fəal əməkdaşlıq edir. Bütün bunların nəticəsi olaraq Rusiya və İran Azərbaycanın ticarət tərəfdaşları arasında ilk yerləri tuturlar.

Eyni zamanda üç qonşu ölkə beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir. Azərbaycan müstəqil xarici siyaset yeridərək həmişə qonşularının maraqlarına hörmətlə yanaşır, onların menafeyini təhdid edən hərəkətləre qarşı çıxır. Bir neçə il əvvəl dünya KİV-i Qərb dövlətlərinin İrana qarşı hərbi əməliyyat keçirəcəyi və bunun üçün Azərbaycan ərazisindən istifadə edəcəyi barədə xəbərlər yayıldı. Rəsmi Bakı bu iddiani qətiyyətə rədd etmiş, Azərbaycanın İrana qarşı platsdarma əvvəlində imkan verməyəcəyini dəfələrlə en yüksək səviyyədə bildirmişdi. Hemçinin Azərbaycan İrana, sonralar isə Rusiyaya qarşı tətbiq olunmuş beynəlxalq sanksiyaları dəstekləməmiş, hər iki ölkə ilə əlaqələrini normal məcrada davam etdirmişdir.

Öz növbəsində Rusiya-İran əlaqələri xüsusiət son illər nəzərə çarpacaq şəkildə inkişaf etmişdir. İki ölkə qarşılıqlı əlaqələri genişləndirməklə yanaşı, regional problemlər, xüsusiət Su-riya münaqişəsinə münasibətdə vahid mövqedən çıxış edir. Beynəlxalq sanksiyalar ləğv olunduqdan sonra İranın dünya dövlətləri, o cümlədən Azərbaycan və Rusiya kimi qonşu ölkələrlə iqtisadi əməkdaşlığı dərinləşdirmək üçün şərait yaranmışdır. Şübhə yoxdur ki, İranın beynəlxalq iqtisadi

di emberqodan qurtulması ilə onun Azərbaycan və Rusiya ilə qarşılıqlı faydalı əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq.

Beləliklə, üç qonşu ölkənin çoxtərəfli formatda əməkdaşlığı üçün müqəddəm şərtlər formalasılmışdır. İndi bu formatı reallığa çevirməyin vaxtı gəlib çatmışdır. Bakıda bir araya gəlmiş Azərbaycan, İran və Rusiya prezidentləri İlham Əliyev, Həsən Ruhani və Vladimir Putin üçtərəfli sammitin yekunlarına dair Bakı Bəyannaməsini imzalamaqla üçtərəfli əməkdaşlığa start verdilər.

Sənəddən göründüyü kimi, yeni formatın iştirakçıları həm region, həm də beynəlxalq birlik üçün böyük əhəmiyyət kəsb edən bir sıra vəzifələri gerçəkləşdirmək əzmindədirler. Söhbət ilk növbədə təhlükəsizlik məsələsindən gedir. Məlum olduğu kimi, region ciddi risklər, təhlükələr mənbəyidir. Burada baş verən hadisələr regionun geləcəyini birbaşa təhdid edir. Suveren ölkələrin ərazi bütövlüyü şübhə altına qoyulur, beynəlxalq terrorizm və ekstremizm en ecaib formallarda tezahür edir. İŞİD, "Cəbəhə ən-Nüsərə", PKK və digər qatı terrorçu təşkilatlar qırğınlardan törətməkdə davam edir. Aydındır ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, hər hansı dövlət təkbaşına terrorizm kimi ağır bəlanın öhdəsindən gəle bilməz, bu problemi yalnız birgə səylərlə həll etmək mümkündür. Bakı Bəyannaməsində bu məqama xüsusi diqqət yetirilir. Sənəddə deyilir ki, "terəflər terrorçuluq, ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, silahların, narkotik vasitələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətkarlıqla mübarizə aparılmasında qətiyyətlidirlər". Üçtərəfli əməkdaşlıq formatının iştirakçıları hesab edirlər ki, terrorizmə qarşı səmərəli mübarizə tədbirlərinin hazırlanması üzrə fikir mübadiləsi aparmaq üçün ikitərəfli və üçtərəfli məsləhətləşmələrin keçirilməsi vacibdir.

Başqa bir mühüm məsələ energetika və nəqliyyat sahələrində əməkdaşlıqla bağlıdır. Tərəflər regional və beynəlxalq enerji və nəqliyyat dəhlizlərini inkişaf etdirmək məqsədilə enerji və nəqliyyat sahələrində əməkdaşlığı intensivləşdirəcəklər.

Azərbaycan, İran və Rusiya liderləri elektrik enerjisi mübadiləsi məqsədilə üç ölkənin elektrik şəbəkələrinin birleşməsini dəstəkləyərək vurgulayırlar ki, reallaşdırılan enerji layihələri regionun davamlı inkişafını temin etmək üçün əlverişli şərait yaradır.

İştərəfli sammitin gedisində, istərsə də yekun bəyannamədə nəqliyyat sahəsinə xüsusi diqqət yetirilmişdir. Bakıda keçirilmiş zirvə görüşündə üç ölkənin regional və beynəlxalq nəqliyyat şəbəkəsinin inkişafına verəcəyi töhfə əsas müzakirə mövzusu idi. Bu da səbəbsiz deyil. Belə ki, Azərbaycan, İran və Rusiya yeni inkişaf layihəsini - "Şimal-Cənub" nəqliyyat dəhlizini reallaşdırmaq ərefəsindədir. Məlum olduğu kimi, ümumi uzunluğu 7200 kilometr olan beynəlxalq nəqliyyat dəhlizi Hindistan, İran və Fars körfəzi ölkələrinən Azərbaycan və Rusiya ərazisinə, daha sonra Şimali və Qərbi Avropaya tranzit yük-lərin və sərnişinlərin daşınması üçün optimal imkanlar yaradır. Layihənin üç marşrut - Şərq (Qazaxıstan-Türkmenistan-İran), Transsəzər (Rusiya-İran) və Qərb (Rusiya-Azərbaycan-İran) marşrutları üzrə reallaşdırılması nəzərdə tutulur. Yeni nəqliyyat dəhlizinin işe düşməsi regional əməkdaşlığı güclü təkan verəcək, beynəlxalq ticarət canlanacaq, çoxsaylı iş yeri açılacaq, nəticə etibarilə iştirakçı ölkələrin iqtisadi qüdrəti artacaq.

Layihənin Azərbaycan, İran və Rusiyanın maraqları ilə bilavasitə əlaqəli olan Qərb marşrutu daha cəlbədicidir. Bu marşrutun üstünlüyü ondadır ki, Azərbaycan beynəlxalq nəqliyyat qovşağı olaraq bütün istiqamətlərdə dəmir yolu ilə yükdaşımalarla daha çox imkanlar təqdim edir. Bakı-Tbilisi-Qars dəmir yolu istismara verildikdən sonra Azərbaycanın tranzit potensialı artacaq. Belə ki, ölkəmizin ərazisine daxil olan yüklerin yeni bir istiqamətdə - Türkiye ərazisindən keçməklə Avropa daşınmasına şərait yaranır.

Beləliklə, üçtərəfli əməkdaşlıq formatının konturları müəyyənənəldi. İştirakçı ölkələr bu formatın regional təhlükəsizliyə, regional və beynəlxalq əməkdaşlığı əhəmiyyətli töhfə verəcəyinə, sabitləşdirici amilə çevriliyinə əmindirlər.

**Allahverdi MEHDİYEV,
"Azərbaycan"**